



# 5 rayona səfər, 11 obyektin açılışı, 14 sərəncam, 71,2 milyon manat dövlət yardımı

**Prezident İlham Əliyev qlobal böhran şəraitində də regionların tərəqqisini şərtləndirən bütün layihələri uğurla reallaşdırır**

Qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsirləri getdikcə böyüməkdədir. Pandemiyanın hələ də davam etməsi, bəzi dövlətlərin bütün sosial-iqtisadi layihələrini təxirə salaraq güclərini yalnız virusla mübarizə tədbirlərinə yönəltməsi qarşılıqda dövrədə böhranın daha da dərinləşməsinə deməyə əsas yaradır.

Məhz belə bir dövrdə insan sağlamlığının qorunmasını prioritet vəzifə kimi müəyyənləşdirən dövlətlərin iqtisadiyyatında tənzümlənmiş müşahidə olunsada, virusa qarşı mübarizədə müsbət dinamika əldə edilməsi uğurlu nəticə kimi dəyərləndirilir və beynəlxalq səviyyədə təqdir edilir. Həmin dövlətlərdən biri də Azərbaycandır.

Aylardır pandemiya ilə mübarizədə mühüm qərarlar qəbul edən, üzərinə düşən vəzifələri layihəçilərlə reallaşdıraraq və hətta heç bir sosial layihəni təxirə salmayan Prezident İlham Əliyevin qətiyyətli addımları Ümumdünya Səhiyyə Təşkilatı, BMT kimi nüfuzlu qurumlar tərəfindən digər ölkələrə nümunə olaraq göstərilir.

Pandemiya ilə mübarizədə və sosial layihələrin icrasında uğurlu nəticələr var

Bəzi ölkələr pandemiya ilə mübarizədə aciz durumda qalaraq beynəlxalq qurumlardan, böyük dövlətlərdən yardım istəmək məcburiyyətində qaldığı halda,

Azərbaycan bu istiqamətdə layihələrini öz hesabına, heç bir təşkilatdan borc almadan həyata keçirir. Bu da, əlbəttə ki, ilk növbədə, Azərbaycanın iqtisadi güdrətinin və cənab İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.

Həyata keçirdiyi uzaqgörən siyasəti, müərəqqi islahatları ilə Azərbaycanı çətin sınaqlardan üzəg çıxaran cənab İlham Əliyevin pandemiya dövründə də insan sağlamlığının qorunmasını, əhəlinin rifah halının yaxşılaşdırılmasını və ilin əvvəlində müəyyənləşdirilən sosial layihələrin icrasını uğurla reallığa çevirməsi xalq tərəfindən də çox yüksək qiymətləndirilir. Bunu vətəndaşların Prezidentə ünvanladığı minlərlə məktublarda yer alan səmimi fikirlər də bir daha təsdiqləyir.

Sırr deyil ki, qlobal böhran digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ölkə iqtisadiyyatında 2,7 faizlik tənzümlənmiş baxmayaraq, koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə davam etdirilir, ilin əvvəlində müəyyənləşdirilən programlar reallığa çevrilir, regionların sosial-iqtisadi inkişafına dair dövlət programlarında nəzərdə tutulan bütün layihələr uğurla icra edilir. Bunu Prezidentin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı 5 rayonda görülən işlər bir da-

ha təsdiqlədi. Qobustan, İsmayıllı, Bakakən, Şəki və Qəbələ rayonlarında inşa edilən mühüm sosial-iqtisadi obyektlər, ictimai işə müəssisələri, yenidən qurulan yol-nəqliyyat infrastrukturuları göstərdi ki, iqtisadiyyatımız tənzümlənmiş ugrasa da, dövlət heç bir sosial layihəni ictimaiyyətə təxirə salmadan icra etməz. Hətta ötən ille müqayisədə bu il xalqın rifah halının yaxşılaşdırılmasına yönələn daha çox sosial layihə gerçəkləşməkdədir.

9 modul tipli xəstəxana, 31 laboratoriya, 38 müasir təcili tibbi yardım avtomobili

8 aydır ki, Azərbaycanda koronavirusla mübarizədə vətəndaşların sağlamlıqlarının qorunması Prezidentin gündəliyində birinci olaraq qalır. Cənab İlham Əliyevin göstərişi ilə virusa yoluxan insanların müalicəsi üçün qısa zaman ərzində müasir klinikaların, modul tipli xəstəxanaların, tibbi maska fabriki, qoruyucu kombinezonlar və digər ləvazimatlar istehsal edən müəssisələrin yaradılması bunu təsdiqləyən reallıqdır.

Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır.

Ardı 3-cü səh.

## Sinqapur Respublikasının Prezidenti zati-aliləri xanım Həlimə Yaquba

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2020-ci il

## Hücum diplomatiyasının böyük uğuru

İlham ƏLİYEV: "Biz düşməne növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördükdü ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər"

Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı yalnız işğalçıya vurulan növbəti hərbi zərbə olmadı. Bu hadisə həm də bütün dünyada erməni yalanlarını, onilliklərdir ki, irəli sürülən saxta iddiaları alt-üst etdi. Belə ki, həm hərbi qələbəmiz, həm də sonrakı günlərdə baş verən əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.

Ermənistanın təmsil olunduğu təşkilatın üzvləri Azərbaycana dəstək verdilər

Tovuz döyüşlərindən sonra Azərbaycanın siyasət meydanında da Ermənistanı vurdugu zərbə Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyasının böyük uğurudur. Bu siyasət sürətlə öz hədəflərinə doğru irəliləyir, ayrı-ayrı dövlətlərin, təşkilatların, dövlət və siyasi xadimlərin Ermənistan-

Azərbaycan Dağlıq Qarabağ problemə olan baxışlarını dəyişir, onların baş verənlərə obyektiv münasibət bildirmələrini səbəb olur. Məsələn, hələ bir müddət əvvəl Avropa Parlamenti təmsilçilərinin işğal olunmuş Dağlıq Qarabağdan Ermənistanı magistral yolun çəkilməsini kəskin tənqid etmələri bunun bariz nümunələrindən biridir. Bu etiraz göstərdi ki, hətta Avropa qurumları da artıq erməni yalanlarına inanmaq istəmirlər.

Ardı 2-ci səh.

## Vətəndaşlar üçün əlverişli qazanc forması - ÖZÜNÜMƏŞĞULLUQ

Pandemiya dövründə bu istiqamət işsizlərə dəstək programında daha mühüm yer tutdu

Ölkəmizdə insanların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır.

Prezident İlham Əliyev yeni iş yerlərinin açılmasını əhəli getdikcə artan Azərbaycan üçün prioritet vəzifələrdən olduğunu dəfələrlə vurğulayıb. Problemin yüksək səviyyədə həlli üçün yeni yolları, ehtiyat mənbələrindən istifadə olunur.

İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri özünüməşğulluğun inkişaf etdirilməsidir. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində insanlar müəyyən iş qura bilərlər. Əlbəttə, dövlətin köməyi ilə.

Koronavirus pandemiyası şəraitində bu programın əhəmiyyəti daha da artıb. Həmin məlumdur ki, dövlətimiz pandemiyanın yaratdığı çətin vəziyyətdə insanların sağlamlığını və rifahını önə

Ardı 2-ci səh.

Yeni növ koronavirus ikinci və daha təhlükəli dalğası ilə dünyanı alt-üst etməyə davam edir. Hər an yoluxdurma sayını artırır, çoxlu sayda insan tələfatına səbəb olur, səhiyyə sahələrini çökədir, dünya iqtisadiyyatını sürətlə tənzümlənmiş sürükləyir. Əksər ölkələrdə yumşaldılmalar COVID-19-un alovlanmasına səbəb olub və onları yenidən sırt karantin rejiminə əl atmağa, sərhədləri bağlamağa vadar edib.



## Pozitiv tendensiyanı qoruyub saxlamalıyıq

Prezident İlham ƏLİYEV: "Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin"

Bu artıq danılmaz gerçəklikdir ki, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması ələ də asan məsələ deyil. Amma müəyyən tədbirlərlə bunun qarşısını almaq mümkündür. Elə vətənimiz Azərbaycanda olduğu kimi...

Sanitar-epidemioloji vəziyyət nəzarətdədir

Qlobal pandemiya ilə mübarizə ilk zamandan etibarən dövlət siyasətində

prioritete çevrildi və insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması ön plana keçirildi. Bu istiqamətdə ardıcıl və effektiv şəkildə tətbiq olunan işlər sanitar-epidemioloji vəziyyətin nəzarətdən çıxmasına imkan vermədi. Əksinə, getdikcə ölkəmizdə virusun yayılma coğrafiyası daraldı. Dövlətimizin bütün qüvvələri gözlənilməz düşməne qarşı səfərbər etməsi pandemiyanın təsirlərini minimuma endirdi.

Ardı 4-cü səh.

## Tədbirlər yumşaldılır, tələblər sərtləşdirilir

Prezident pandemiya ilə mübarizənin nəticələrindən razı qalsa da, dövlət şirkətlərinin fəaliyyətinə kəskin iradlarını bildirdi

Pandemiya davam edir. Və davam etdikcə dünyanın sosial-iqtisadi və mədəni-psixoloji düzəni dəyişir, bütün ölkələri və xalqları sınağa çəkir.

Kimi bu dəyişiklik və sınaqdan çıxmaq üçün daxili imkanlarını səfərbər edib vəziyyəti müəyyən dərəcədə nəzarətdə saxlamağı bacarıb, kimi də az itkilərə məruz qalmaqdan ötrü yollar arayıb. Amma hər iki halda COVID-19 dünyanı demək olar ki, bütün ölkələrinin iqtisadi durumundan və bu üzən əhəlinin sosial güvənliyinin təminatından yan keçmir.

Təsədüfi deyil ki, bu gün hətta ən inkişaf etmiş ölkələrə belə davam edən pandemiyanın fəsadlarını azaltmaq üçün riskli olsa da, karantin qaydalarını yumşaltmağa məcbur olurlar. Nəticəsi isə göz qabağındadır - koronavirusla yumşaltmanın yaratdığı "mənbə" şəraitdən istifadə edərək yeni "həmlə"lər edir.

Həqiqətən, çox çətin vəziyyət, "olum və ölüm" qədr çox mürəkkəb seçimdir. Bu "seçim tərəzi"nin bir gözdə əhəlinin sağlamlığı, digərində dolanışığıdır. Hər ikisi də həyat qədr əhəmiyyətlidir. Nə etməli, necə etməli? İndi bütün dövlətlərin, hökumətlərin cavab axtardığı suallar bunlardır.

Dəsək ki, bu sualların ölkəmizə dəxli yoxdur, bizdə pandemiyanın yaratdığı problemlərin hamısı asanlıqla həll edilir, bütün işlər nəzarətdədir, səmimi olmağıq. Ən azından sərt karantin qadağalarının ilk yumşaldılmasından sonra ölkədə yoluxma və ölüm hallarının artmasını xatırlamaq yəqin. Məgər adına nə deyirlər desinlər, istər ikinci dalğa, istərsə də birinci dalğanın ikinci mərhələsi, həmin artımlar ölkəmizə az problem yaratdı? Hələ indiki-indi özümlə gəlməyə, az da olsa rahat nəfəs almağa başlamışıq.

Ardı 4-cü səh.





Ş.M.Muradovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2020-ci il

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırxdan beş yüz min) manatın bölgüsü'nün 1.9.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması" üçün nəzərdə tutulmuş 7,0 (yeddi) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2020-ci il

### Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəncamına Əlavə

#### Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra sayı	Tədbirin adı	Ayrılan vəsait
1	Berdə rayonunun Məşədiibişli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	207 000
2	Cəlilabad rayonunun Axtaxana kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	207 000
3	Cəlilabad rayonunun Çəmənli kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	283 000
4	Cəlilabad rayonunun Novruzallı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
5	Goranboy rayonunun Abbasqulular kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	350 000
6	Goranboy rayonunun Gürzallar kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	283 000
7	İmişli rayonunun Oruçlu kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
8	Lerik rayonunun Andurma kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	256 000
9	Lerik rayonunun Aşağı Çayrud kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	256 000
10	Lerik rayonunun Laman kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	256 000
11	Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	207 000
12	Neftçala rayonunun Elektrik şəkəbə kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
13	Quba rayonunun Kardaş kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
14	Quba rayonunun Muçu kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	356 000
15	Quba rayonunun Ördüc kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	207 000
16	Qusar rayonunun Langı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
17	Qusar rayonunun Quılar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
18	Qusar rayonunun Torpaqkəpür kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
19	Samux rayonunun Qədili kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	350 000
20	Şəki rayonunun Vərəzət kəndində 56 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin quraşdırılması	283 000
21	Tovuz rayonunun Mollaayrım kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	207 000
22	Xaçmaz rayonunun Çuxuroba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
23	Xaçmaz rayonunun Xanlıqoba kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	350 000
24	Xaçmaz rayonunun Zanoba kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	382 000
25	Xaçmaz rayonunun Hacıməmmədoba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	256 000
26	Xızı rayonunun Türköba kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	256 000
<b>Cəmi:</b>		<b>7 000 000</b>

## Hücum diplomatiasının böyük uğuru

Əvvəli 1-ci səh.

Ermenilərin sərhəddəki təxribatından sonra işe Azərbaycanın haqlı mövqeyi beynəlxalq səviyyədə əhəmiyyətli dərəcədə dəstəkləndi. Hətta Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvləri də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatının qəbul etdikləri sənədlər çərçivəsində Azərbaycana dəstək verdilər, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildirdilər. Bütün bunlar işğalçı dövlətin və dünya erməniliyinin Azərbaycanla bağlı iddialarının yalan və saxta olduğunu təsdiqləyən mühüm amillər oldu. Ermənistanın üzvü olduğu KTMT-nin onun mürciətinə qeyri-ciddi münasibət işe rəsmi Yerevanı növbəti dəfə diplomatik müstəvidə pərt vəziyyətə saldığına ki, qaldı KTMT-ye, onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda müvafiq məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədilər.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan eyni zamanda KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqə ortaya qoyub. Yeni dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözüme salsam. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?" - deyərək barədə Prezident İlham Əliyev Balakəndə ASAN könlülləri ilə görüşdə bildirdi.

### Ermeniliyin işğalçı, vandal və terrorçu mahiyyətini bütün dünya gördü

Erməni yalanlarına vurulan daha bir zərbə bu günlərdə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların müştəkkil şəkildə keçirdikləri aksiyalar zamanı baş verən oldu. Belə ki, Azərbaycanın Tovuz qələbəsindən, beynəlxalq ictimaiyyətin işğalçıya etirazından, ABŞ Konqresinin Ermənistan əleyhinə qəbul etdiyi qərarlardan sonra dərin şok keçirən ermənilər xarici ölkələrdə

dinc aksiyalar keçirən azərbaycanlılara qarşı etdikləri zorakı və qeyri-insani hərəkatlarla özlərinin mahiyyətini açıb göstərdilər. Bir daha sübut olundu ki, ermənilər keçmişdə olduğu kimi, bu gün də terrorçu xislətlərindən el çəke bilməyiblər. Hətta dünyanın ən sivil ölkələrində yaşasalar belə onların gənclərindən irəli gələn vandal davranışları, şüurları dəyişməyib. Çünki Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayəndələri qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Azərbaycanlılara hücum edənlərin üzərində "Asala" sözü yazılmış köynəklər geymələri onların terror siyasətini bu gün də davam etdirmələrinin bir daha göstəricisidir.

Məsələnin təəssüf doğuran tərəfi isə ermənilərin məhz polislərin gözü qarşısında aksiya iştirakçılarına fiziki güc tətbiq etmələri, hüquq-mühafizə orqanlarına baş verənlərə laqəbdili nəticəsində özlərini cəzasızlıq mühitində hiss etmələrindədir. Bu da öz növbəsində Qərb ölkələrinin siyasi dairələrindəki erməni təəssübkeşliyindən xəbər verir. Eyni zamanda bu hadisələrin insan hüquqlarının etibarlı təmin olunmasına önəm verən ölkələrdə baş verənlər haqlı olaraq suallar doğurur. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində çox haqlı olaraq deyilir: "Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın bəşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərəmçilik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılması, dinc nümayəndələrə xəsarət yetirilməsi başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çekilmiş, döşmənlərimizin haqqı simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq həddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azgünlük bəndit qruplaşmalarının bu cür hərəmçilik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?"

### Şərəfsizliyin və mənəviyyətsizliyin son həddi

Baş verən bu hadisələr, ermənilərin azərbaycanlılara qarşı məlum davranışları başqa bir həqiqətdə də yenidən ay-

dınlıq gətirdi. Bu da sapı özümüzdən olan "beşinci kolon" təmsilçilərinin Azərbaycan dövlətinə və xalqımıza xəyanət etmələri barədə uzun müddətdir səslənən fikirlərin realılıqda öz təsdiqini tapmasıdır. Bəli, Tovuz qələbəsindən və ermənilərin azərbaycanlıların dinc aksiyalarına hücumlarından sonra ölkəmizdəki, habelə ABŞ və Avropada yaşayan bəzi antmilli ünsürlərin Azərbaycanı və xalqımızı ittiham etmələri onların xəyanət yolu tutduqlarını, ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini tam aydınlığı ilə sübuta yetirdi.

Bir daha aydın oldu ki, AXCP sədri Əli Kərimlinin fəaliyyəti müxalifətçilik deyil. Çünki hərbi təcavüzə, ermənilərin hücumuna məruz qaldığımız, vəzifəsindən, statusundan, əqədsindən asılı olmayaraq hər kəsin milli həmrəylik nümayiş etdirməli olduğu bir vaxtda öz millətini və dövlətini ittiham etmək şərəfsizliyin ən son həddidir.

Atası ermənilər tərəfindən qətlə yetirilən S.Osmanqızının ermənilərin ABŞ və Avropada azərbaycanlılara qarşı təxribatlarını, bəyragımızı təhqir etmələrini gorməzdən gələrkə onların sivil toplum olmasını sübut etməyə çalışması, öz millətini xuliqanlıqda, quldurluqda ittiham etməsi isə tək xəyanət deyil, sözün bütün mənalarında, mənəviyyətsizliyin, əxlaqsızlığın göstəricisidir. Damarlarında əsl azərbaycanı qanı axan bir insan heç vaxt millətini təhqir etməzdi ki, S.Osmanqızı bunu etdi. Bu hərəkatı ilə həm də atasının ruhunu təhqir etdi.

Ə.Kərimli, S.Osmanqızı, A.Məmmədov, V.İsgəndərli kimilərin xarici xüsusi xidmət orqanlarının nəzarətində olduqları, öz maddi maraqları üçün Azərbaycanı xəyanət yolu tutduqları çoxdan məlumdur. Tovuz qələbəsindən və son günlərdə ermənilərin terrorçu, barbar və vandal icmlərinin bütün dünyaya daha yaxından ayan olmasından sonra onlar eyni təzislər əsasında oxşar bəyanatlar verməklə, oxşar məzmunlu çıxışlarla Azərbaycanı ittiham etməklə ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini özləri sübuta yetirdilər. Necə deyirlər, özləri özlərini işlə etdilər. Azərbaycan xalqı əsasən xarici ölkələrə sığınmış dövlətimizə və millətimizə qarşı mübarizə aparən bu ünsürlərin əsl riyakar, xain, murdar mahiyyətini bir daha anladı. Ən əsası isə hər kəsin əmin oldu ki, dövlətin maraqlarını satanlar, xalqa xəyanət edənlər kimləridir.

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

## Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar respublika üzrə videomüşavirəsi keçirilib

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsi dair məsələləri müzakirə etdi.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nəğdəliyev, Baş prokuror Kamran Əliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cəbbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayon icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitariya-epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaların və səhiyyə şöbələrinin rəhbərləri iştirak etdilər.

Baş Nazir qeyd etdi ki, Prezident İlham Əliyev avqustun 6-da videofomatda keçirdiyi müşavirədə hökumət və müxtəlif dövlət orqanlarına karantin rejiminə nəzarətin gücləndirilməsi dair ciddi tapşırıqlar verib.

Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılmasını zərurətini nəzərə alaraq avqustun 10-dan bezi ishtəsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edildi. Tapşırıq ondan ibarətdir ki, sanitariya qaydalarına ciddi əməl olunmalı, nəzarət funksiyası həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.



Baş Nazir vurğulayıb ki, iqtisadi fəallıqla sanitariya qaydalarına əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yəni geriyə qayıtmamağımız üçün bu, ən mühüm məsələdir. Qəbul edilmiş qaydalara əməl olunmasını məsuliyyət daşıyan əsas orqanlar kimi şəhər və rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları - Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalarla görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma

hallarının artması tendensiya müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərləri əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən nəzarətlə saxlanılır. Hökumət vəziyyətdə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək. Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə edildi, nöqsanlar qeyd olundu, onların aradan qaldırılması barədə təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsinə nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

## Sahmar MÖVSÜMOV: "Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır"

Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirdi.

"Lakin bu yumşalma ilə bağlı addımlar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalarından sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir", - deyərək Prezidentin köməkçisi bildirdi.

Azərbaycanda da sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağına söyləyən Şahmar Mövsümov təəssüflə qeyd etdi ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artırır. "Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi, tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yeni tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etməkdir. Bu, ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək, virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin



həyata keçirilməsidir. Bu məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən təcrid olunmasıdır", - deyərək Şahmar Mövsümov vurğulayıb.

Ögər virusun yayılma sürətini aşağı salsaq, yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu da, əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska tassa, sosial məsafə saxlasaq, virusun yayılma sürətini aşağı sala bilərik. Ögər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

## Azərbaycanda bəzi sahələr üzrə işçi sayına tətbiq olunan məhdudiyət ləğv edilir

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq olunan 50 faizlik və həmin iş və xidmət sahələri üzrə müli-hüquq müqavilə ilə işləyənə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olması ilə bağlı məhdudiyətlər ləğv edilmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Həmin sahələr aşağıdakılardır:

- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- qablaşdırma məhsullarının istehsalı;
- daş, metal və taxta məhsullarının istehsalı;
- mebel istehsalı və təmiri;

- zootəqəzalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- tikinti materiallarının və məişət xırdaavlatlarının satış məntəqələri;
- onlayn satışlar;
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- avtomobilərin təmiri;
- avtomobil yuyulma məntəqələri;
- heyvan sağınacağıları;
- tərcümə xidmətləri.

## Vətəndaşlar üçün əlverişli qazanc forması - özünüməşğulluq

Əvvəli 1-ci səh.

Özünüməşğulluq proqramı əhəliyə böyük maraq oyadıb. Proqrama qoşulmaq üçün minlərlə insan müraciət etdi. Ona görə də burada prioritetləşmə ilə şəkildə qoyulub ki, illiyli olan şəxslər, səhifə ailələri, məcburi köçkünlər, ailəsinde şəhid və əlli olan insanların üstünlük verilsin. 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə belə ailələrin sayı 7 minə, 2019-cu ildə isə 10 minə çatmışdır.

Nazirlər Kabinetinin sözləndiyə iclasında Prezident İlham Əliyev sosial layihələrin icrasının bundan sonra da davam etdiriləcəyini vurğulayaraq demişdir: "Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü

nin Sosial Müdafiəsi Nazirliyi ilə fəal əməkdaşlıq edir. Qeyri-neft-qaz sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusi tədbirlər imkanlar var. Aqrar sahənin qarşısında bütün istiqamətlərdə yeni üfəqlər açılib. Həqiqətən də, kənd yerlərində çox insanlar ailələri ilə birlikdə heyvandarlıqda, quşçuluqda, arçılıqda, bağçılıqda, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluqda iqtidatın artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.

Odur ki, bu proqrama qoşulanların sayı getdikcə artır və onun sürətlə icrasını üçün də müvafiq tədbirlər görülür. Doğrudur, karantin rejimində

xüsusi təlimlərin keçirilməsində müəyyən çətinliklər irəli gəlir. Ona görə də onlayn təlimlərə üstünlük verilir. Xüsusi elektron portalda həm müraciətçilər, həm də aktiv alanlarla bağlı bütün məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanır.

Məqsəd əhəlinin bu proqramdan ciddi şəkildə bəhrələnməsidir. Çünki özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərini dolandırmağa, yaşayışa imkan yaratmağa, bezi vətəndaşların ələbaxımlıq vərdişlərini kəndirilməyə kömək edəcək. Eyni zamanda iqtisadi inkişafı təkan verəcək, xüsusi regionlarda məşğulluq proqramının hallını sürətləndirəcək.

Flora SADIQLI,  
"Azərbaycan"





# REGİONLAR



## 5 rayona səfər, 11 obyektin açılışı, 14 sərəncam, 71,2 milyon manat dövlət yardımı

Əvvəlki 1-ci səh.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Yeni modul tipli xəstəxanaların istifadəsi verilmiş koronavirusa yoluxanların lazımı tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Prezidentin şimal-qərb bölgəsinə səfəri Qobustan, İsmayilli, Şəki və Qəbələdə modul tipli xəstəxanaların açılışından sonra ölkədə bu tip müalicə mərkəzlərinin sayı 9-a çatdı. Hazırda həmin 4 rayonda və ikisi Bakıda olmaqla, Sumqayıtda, Gəncədə və Abşeronda modul tipli xəstəxanalar fəaliyyətdədir.

Şəkiddə modul tipli xəstəxananın açılış zamanı cənab İlham Əliyev bu istiqamətdə görülən işləri dəyərləndirərək vurğuladı ki, bu 10 xəstəxananın fəaliyyəti nəticəsində əlavə 2 min çarpayılıq tibb mərkəzlərinə sahib olacağı. Bununla yanaşı, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi də həll olunur.

Bununla paralel olaraq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Artıq iki min çarpayılıq fondu vardır. Bu, 4100 çarpayılıq edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayılıq fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik".

Hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i Prezident İlham Əliyevin göstərişi ilə son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Pandemiya qədər ölkə ərazisində cəmi altı laboratoriya var idi. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. İyulun 30-da isə Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Bu təcili tibbi yardım avtomobillərinin alınması koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.

"Mercedes Sprinter 416" markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan "Ford Transit" markalı 10 sadə və 24 reanimobil "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

Göründüyü kimi, Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Cənab İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığına göstəricisidir.



### 20-ci "ASAN xidmət", yeni yolların inşası regional inkişafın göstəricisidir

Prezidentin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı 5 rayonda yeni sosial-iaşə obyektlərinin, müxtəlif kənd və qəsəbələri birləşdirən yeni yolların açılış mərasimləri oldu. Bu da ilk növbədə onu təsdiq etdi ki, vətəndaşların sağlamlıqlarının qorunmasını ön planda saxlayan Prezident, həmçinin ölkədəki yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və regionlarda əhaliyə göstərilən sosial xidmətin daha da artırılması ilə bağlı nəzərdə tutulan bütün sosial layihələri uğurla reallaşdırır.

Hər zaman olduğu kimi, cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlərin icrasını yekunları ilə şəxsən maraqlanıb, yeni yaradılan müəssisələrin açılış mərasimlərində iştirak edərək xeyir-duasını verir, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlər keçirərək onların problemlərini dinləyir və aidiyyət orqanlarına ciddi tapşırıqlarını, göstərişlərini verir.

Prezidentin səfəri çərçivəsində Balakəndə "ASAN xidmət" mərkəzinin açılışı oldu. Qeyd edək ki, bu mərkəzə qədər 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədiyə olmaqla, 19 mərkəz var idi. Balakəndə açılışı olan "ASAN xidmət" mərkəzi sayca 20-ci oldu. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.

Həm 20-ci "ASAN xidmət" in, həm "Azərişəf" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı, İsmayılıda "DOST Evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması bir daha Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfinin dövlət sosial xidmətlərinin innovativ yanaşmalarla əsaslanan modern, çevik və optimal

mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olduğunu təsdiqlədi.

Həmçinin Bakı-Şamaxı-Muğanlı-İsmayilli-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayilli-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanışlıq, İsmayilli rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd, Qəbələdə Əmirvan-Vəndam, Şəkiddə Qoxmuş-Baltalı-Bəratma-Qaradağlı-Qudula-Daşüz, həmçinin Balakən-Qazbina-İttala yollarının istifadəsi verilməsi də ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işinin uğurla davam etdiyini göstərdi. Əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi diqqət yetirilir.

Cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenidən tikilir.

### Şimal-qərb bölgəsində sosial layihələrin icrası ilə bağlı 14 sərəncam imzalandı

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizin qlobal böhran şəraitində olmasına baxmayaraq, əhalinin sağlamlığının qorunması ilə yanaşı, sosial müdafiənin təmin edilməsi, yeni yolların, körpülərin inşası, regionlarda su kanalizasiya sisteminin yenidən qurulması, subartezian quyularının sayının çoxalması Prezidentin siyasətinin prioritetidir.

Şimal-qərb bölgəsinə səfərindən sonra dövlət başçısının imzaladığı 14 sərəncam da göstərdi ki, Prezident təkcə pandemiya ilə mübarizə sahəsinə deyil, regional inkişafı şərtləndirən layihələrin də reallaşması üçün ehtiyat fondundan vəsait ayırır.

Cənab İlham Əliyevin 4 sərəncamı ilə Balakən şəhərinin su təchizatı və

kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrasına (1 milyon manat), Balakəndə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə (700 min manat), Balakanın Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə (1,5 milyon manat), Balakəndə istifadəyə verilmiş "ASAN xidmət" mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlərə (3 milyon manat) ümumilikdə 6,2 milyon manat vəsait ayrıldı.

Dövlət başçısı həmçinin bu rayonlarda yol infrastrukturunun, yeni körpünün inşası üçün əlavə 4 sərəncam imzaladı. Bu sərəncamlara əsasən, İsmayilli rayonunun Muğanlı-İsmayilli (17 km)-Basqal-Qıçatan-Tağlıbiyan-Kəlfərc-Zeyva-Kürdüvan-Xankəndi-Mücu-Sərsura-Kələzeyə-Sulut avtomobil yolunun tikintisinə (21,8 milyon manat), Muğanlı-İsmayilli-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisinə (15 milyon manat), Qaraməryəm-İsmayilli-Şəki (134 km)-Şirınbulaq avtomobil yolunun tikintisinə (12 milyon manat) və Qaraməryəm-İsmayilli-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması üçün (10 milyon manat) ümumilikdə 65 milyon manat vəsait yönəldirildi.

Digər sosial-iaşə obyektlərinin, məktəb binalarının tikintisi üçün imzalanan 6 sərəncama əsasən, İsmayilli ərazisində "DOST Evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisinə (500 min manat), İsmayillinin Sumağallı, Qobustanın Təklə Mirzəbaba, Qəbələnin Zəraqan kəndlərində (hər biri üçün 1 milyon manat), Şəki şəhərində yeni ümumtəhsil məktəb binasının tikintisinə (2 milyon manat), həmçinin Qəbələdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlərin (700 min manat) icrasına 6,2 milyon manat vəsait ayrıldı.

Dövlət başçısının sərəncamlarına əsasən, adıqəçilən rayonlarda sosial infrastruktur layihələrinin reallaşması üçün ayrılan 71,2 milyon manat vəsait onun deməyə əsas verir ki, cənab İlham Əliyev hətta qlobal böhran şəraitində də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır.

### Azərbaycanın istənilən böhranla mübarizə aparmağa qüdrəti, gücü çatır

Azərbaycan dövləti bütün bu proseləri öz gücünə heyatə keçirir. Düzdür, cənab İlham Əliyev əsas diqqətini daha çox pandemiya ilə mübarizə tədbirlərinə yönəltməyə, digər sosial layihələri, regional inkişafı şərtləndirən proqramların da icrasını uğurla reallaşdırır.

Şəkiddə modul tipli xəstəxananın açılış zamanı pandemiya dövründə görülən işləri, həyata keçirilən sosial layihələri dəyərləndirən dövlət başçısı əminliklə vurğuladı ki, bundan sonra da bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki Azərbaycanın çox gözəl perspektivləri var: "Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsinə Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırdıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, düzəlişlər aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin".

Cənab İlham Əliyevin həm pandemiya ilə mübarizə istiqamətində görüldüyü qabaqcıl tədbirlər, dünya dövlətlərinə qlobal böhrana qarşı beynəlxalq həmrəylik çağırışı, 30 dövlətə göstərilən yardımlar, həmçinin ölkə daxilində reallaşdırdığı sosial layihələrin uğurlu nəticələri göstərir ki, Azərbaycanın istənilən böhranla mübarizə aparmağa qüdrəti, gücü çatır.

**Rəşad BAXŞƏLİYEV,**  
"Azərbaycan"



## Tovuzun Ağdam kəndinin sakinləri nikbindirlər

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisini intensiv atəşə tutaraq sərhəd kəndlərində olan evlərə və mülki vətəndaşlara xeyli ziyan vurmuşdur. Lakin Azərbaycan Ordusu təcridatın qarşısını vaxtında alaraq düşmən mövqelərini ağır zərbələr endirmiş və qısa vaxtda onu susdurmuşdur. İndi bölgənin sərhəd kəndlərində həyat öz axarı ilə davam etməkdədir.

Dövlət başçısının "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyərli ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 20 iyul 2020-ci il tarixli sərəncamı tovuşlularda ruh yüksəkliyi yaratmışdır. Sərəncamın icrası ilə əlaqədar İndi rayonda konkret işlər görülməsinə başlanılmışdır.

Həmişə olduğu kimi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tovuşlulara yüksək diqqət və qayğısı digər sərhəd kəndləri kimi Ağdam kənd sakinlərini də ruhlandırmışdır. Rayon rəhbərliyinin tez-tez sərhəd kənd-

rində olması və əhali ilə görüşməsi də sakinlərdə razılıqla qarşılanır. Bu günlərdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti dəfə Ağdam kəndinə baş çəkmiş və kəndin ərazisini gəzərək sakinlərlə görüşmüşdür. Söhbət zamanı iyul döyüşlərindən ətraflı bəhs edilmişdir. Sakinlər diqqətə çatdırılmışdır ki, düşmən heç bir təcridatı onları qorxudub bilməz. Çünki Azərbaycan Ordusu onların arxasındadır və hər zaman düşməne layiqli cavab verməyə hazırdır. Döyüşlər zamanı mülki vətəndaşlara dəyərli ziyanın qısa vaxtda aradan qaldırılması üçün imzaladığı sərəncama görə kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Əmin etmişlər ki, Ağ-

dam kəndinin sakinləri dövlətin hərtərəfli qayğısı və diqqətinə Vətənə öz sədaqətləri, ordunun arxasında dayanaraq ona mənəvi dəstək göstərmələri ilə cavab verəcəklər.

Qeyd edək ki, Ermənistanla təmas xəttində yerləşən bu kənddə düşmən tərəfdən daim təcridat təhdidiydiyə görə təhlükəsizlik baxımından taxıl biçinə başlamaq mümkün olmurdu. Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirməyən və öz yuvasına çəkilən düşmən nisbi sakitliyindən sonra zəmlərə kəmbayın çıxarmaq mümkün olmuşdur.

Azərbaycanın Milli Qəhrəmanı Nəziq Yusifovun atası Nəzir Yusifov ona məxsus torpaq sahəsində yetişdirdiyi taxıl məhsulunun biçinə başlamışdır. Digər kənd sakinləri də Azərbaycan Ordusuna güvənərək əkin sahələrinə çıxmış və yetişdirdikləri məhsulun toplanması ilə məşğul olmuşlar.

**Sabir ƏLİYEV,**  
"Azərbaycan"

## Sumqayıtın ilk məktəbinə yeni bina tikilir

Sumqayıtda ilk məktəb binası 73 il əvvəl inşa edilmişdir. Məktəb öz istismar müddətini başa vurduğundan tam yararsız hala düşmüşdü. Burada dərslərin keçirilməsi, otaqların yararlılığı hələ pəncərəmiyadən qabaq dəfərlə təhsildə davamiyyət pozulması ilə nəticələnmişdi. Tikinti istismar müddətini başa vurduğundan dövlət başçısının sərəncamı ilə yeni məktəb binası tikilir.

Sumqayıtda təhsilə xüsusi qayğı ilə yanaşılır. Artıq neçə illərdir ki, şəhər məktəblərinin təhsil qəribələri respublikanın öncül yerini tutur və məktəblərdə tədrisin inkişafının daha da yaxşılaşması üçün layihələr həyata keçirilir. Bu yolda məktəbin yüksək texnologiyalarla tədrisi, işiqlı sınıf otaqlarının olması vacibdir. Bu tədris ilindən başlayaraq Sumqayıt şəhərinin ilk ümumtəhsil məktəbi üçün yeni bina tikilir. Bakı xalq maarif komissarlığı nəzdində fəaliyyətə başlayan məktəb 200 nömrəli məktəb kimi təhsil müəssisəsinə çevrilir. Şəhərin ictimai həyatında bu məktəbin rolu böyük olub. Yeni qurulan Sumqayıtın ilk inşaatçılarının övladları mehriban məktəbdə təhsil alıb. Sumqayıtın həmyaşıdı olan məktəb 600 şagirdlik idi və burada şəhər quruculuğunun ilk illərində rayonlardan gələn gənclərə peşə təhsili də öyrədilirdi. Həmin dövrlərdə iki və üç növbəli şəkildə fəaliyyət göstərən məktəbin yitirmələri sonradan Sumqayıtın qurucularına çevrildilər.

1 saylı tam orta məktəbin dördmərtəbəli yeni binasının tikintisinə yanvar ayından başlanılıb. Yeni məktəbdə 1800 şagirdin təhsil alması mümkün olacaqdır. Hazırda həmin ərazidə yeni məktəb binasının tikintisinin 50



faizə yaxın işi görülmüşdür. Yeni bina dördmərtəbəli və 4 korpuslu olacaqdır. Arxitektura baxımından yeni məktəb binası daha yaraşdıqlı olacaq və üslub keyfiyyətlərinə görə fərqlənəcəkdir. Tikinti işləri bütün korpuslarda aparılır. Artıq dörd işi başa çatmaq üzrədir.

Burada 92 sinif otağında əlavə 12 fənn kabinet, 5 laboratoriya, akt və 2 qapalı idman zalı fəaliyyət göstərəcəkdir. Sumqayıtın ilk təhsil ocağı şəraitinə görə də fərqlənəcəkdir. Məktəb böyük əldəyənə görə illərdir və yuxarı siniflər üçün ayrıca idman zalı nəzərdə tutulub. Məktəbin akt zalı 840 yerlikdir. Onu da bildirsək ki, bu şəhər təhsil müəssisələrində bir yenilikdir. Həmçinin bütün fənlər üzrə kabinetlər fərqli mərtəbələrdə yerləşəcəkdir. Bu da təhsil müəssisəsində fənlərin bir-birinə mane olmasına şərait yaradacaqdır.

Məktəbin istilik sistemi də yeni qaydada qurulacaqdır. Şəhərin digər təhsil ocaqları mərkəzləşmiş sistem üzrə qurulub. Burada isə yalnız məktəb binasının istilik və havalandırma sistemi olacaqdır. Məktəbdə valideynlər üçün ayrıca diskussiya otaqlarının tikintisi də nəzərdə tutulub.

Məktəbin tikintisində işlər sürətlə davam edir. Yeni təhsil müəssisəsinin qarşından gələn tədris ilində fəaliyyətə başlayacağı nəzərdə tutulub.

**Akif ƏLİYEV,**  
"Azərbaycan"

## Kümçülər bu il 14 ton barama təhvil veriblər

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il 14071,7 kiloqram barama istehsal edilərək "Azərişəf" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

Təhvil verilməsi barama məhsuluna görə cəmiyyət tərəfindən istehsalçılara 53 min 817 manat vəsait ödənilib, 66 min 984 manat subsidiyanın

ödənilməsi üçün işə aidiyyəti sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Rayonda barama istehsalını genişləndirmək məqsədilə 2016-cı ildən Çin Xalq Respublikasından gətirilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilməsi 166 min çəkil ağaça ekilib.




Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş dövlət proqramına uyğun olaraq, 2016-cı ildən Şəmkir rayonunda barama istehsalına başlanılıb.









Mədəniyyət



Bəstəkarlarımızın portreti

1930-cu il iyulun 15-də Bakı şəhərində dünyaya göz açdı. Musiqiyə sonsuz sevgi ruhunda böyüdü. Bu sevginin yaranmasında ailəsinin böyük rolu olub. Azər Rzayevin atası rejissor Hüseyin Rzayev, anası məşhur opera müğənnisi Həqiqət Rzayeva idi. Bu iki böyük sənətkarı bir-biri ilə qarşılaşdıran da teatr olmuşdu. Həqiqət Rzayeva 1927-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlamışdı. Elə həmin il rejissor Həsən Rzayevlə ailə qurmuşdu. Azər onların üç övladından ikincisi idi.



nin, skripka ilə orkestr üçün "Fədai-Vətan", violonçel və simfonik orkestr üçün "Poema-konsert" in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qayıtağı", fortepiano və simfonik orkestr üçün Konsertin, həmçinin "Hacı Kərimin gəzəyi" adlı ope-rettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara, filmlərə yazılmış musiqilərin müəllifidir.

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri olan Azər Rzayev uzun illik yaradıcılıq yolunda hər zaman özünəməxsus üslubda yazıb-yaratdı. Yaradıcılığı bəstəkarlıq və ifaçılığa da məhdudlaşmadı. Azər Rzayev Radio və Televiziya Komitəsində səs rejissoru (1958-1960), Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) oldu. Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərləri uğurla tamaşaya qoyuldu.

1997-ci ildə Bülbül adına Orta-ixtisas Musiqi Məktəbi nəzdində Uşaq simfonik orkestrini yaratdı. Bədii rəhbəri və dirijoru olduğu bu orkestrin fəaliyyəti ölkəmizin musiqi həyatında mühüm hadisə kimi dəyərləndirildi.

O, həm də gözəl pedaqoq idi. 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansambli üzrə müəllim, baş müəllim, ne-həyat professor kimi fəaliyyət göstərdi. Azər Rzayev Azərbaycan ifaçılıq məktəbinin inkişafı, ölkəmizdə yeni ifaçıların yetişməsinə naminə bilik və bacarığını əsirgəmədi. Bu gün müxtəlif musiqi kollektivlərində çalışanların bir çoxunun sənət aləminə vəsiqə almasında onun misilsiz xidmətləri olub.

Radio və televiziya apardıqı verilişlər, dövrü mətbuatda dərc etdirilən məqalələr onu Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi tanıtdı. 1963-cü ildən "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərinin müəllifi və aparıcısı oldu.

İstedadlı və əməyi diqqətdən kənarda qalmadı. Azər Rzayev Əməkdar incəsənət xadimi, Xalq artisti fəxr adlarına, "Səhrət" ordeninə layiq görüldü. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.

O, 2015-ci il 14 dekabrda Bakı şəhərində dünyasını dəyişdi. Azər Rzayev sənətə gədən yolunun başlanğıcından sonunadək istedadından və zəhmətindən qürur duyub. Hər bir filmin ana xətti vətənə, torpağa məhəbbət, dostla, yoldaşa sədəqət, xeyirxahlıq, xeyrin şərəf qələbəsi üzərində qurulub.

Müstəqilliyin bərpasından sonrakı illərdə bütün sahələrdə olduğu kimi, kinomuz da dərindən mühüm rolunu oynayır. Məhz həmin illərdə kinoteatrlarımız tamaşaçılara nəfəsə nəfəs bəxş edirdi. Bütün infrastruktur dağılırdı və yarırdı. Amma unuduldu ki, sovetlər dövründə Azərbaycan kinosu şərəfli yol keçib. Belə olmasaydı, bir ildə kinoteatrlarda rejissor T. Tağızadə olan "Dədə Qorqud" filminə 1,9 milyon, "Babək" isə 1,7 milyon tamaşaçı baxmışdı. Bir çox bədii və sənədli filmin həm sənəti müəllifi, həm aktyoru, həm də rejissoru kimi tanınan professor Eldar Quliyev Ümmümilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə onunla görüşsəkən ki-

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Teatr xadimlərimiz

İstedadlı aktyor oyunu, rejissor duyumu, tamaşaçı zövqü

Zəfər Nəmətovun səhnə həyatından teatr tarixinə yazılan səhifələr az deyil

Bəlkə də iyirmi birinci yüzilliyə mövcud kimi daxil olan incəsənət növlərindən biri də teatrdır. Səbəbsiz deyil: teatr incəsənətin canlı növüdür. Tamaşa "burada və indi" baş verən hadisədir. Yəni oyun zamanla gizli bir müqavilədir. Bu da o deməkdir ki, teatr zaman kimi ən nəhəng fəlsəfi mərhələyə ittiqafqadır.



olub və 1971-ci il noyabrın 19-da 54 yaşında vəfat etmişdir. Yaradıcılığı, pedaqoji, həmçinin ictimai fəaliyyəti böyük mərhələni əhatə etmişdir. O, Azərbaycan Teatr Cəmiyyətinin 1960-cı ildə qurulmuş qurultayında sədr müavini seçilib və ömrünün sonuna qədər bu vəzifədə işləmişdir. Azərbaycanın görkəmli sənətkarları Merziyə Davudova, Mustafa Merdanov və Mehdi Məmmədova çiyninə gəlmiş qocaman sənət ocağının tarixi ənənələrinin qorunması və inkişaf etdirilməsi naminə səylərini əsirgəməmişdir. Zəfər Nəmətov sənət adamlarının toplanılmasında keçirilməsi üçün möhtəşəm tamaşa salonuna, kiçik zalı, meşə və qrim otaqlarına, eyni zamanda dövrün tələblərinə cavab verən digər əlverişli şəraitlərə malik binanın tikilməsinə böyük əmək sərf etmişdir.

Akademik İsa Həbibbəyli-nin təbirincə desək, bəlkə elə buna görə bütün zamanların ən cazibədar və mistik məkanı teatrdır. H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davudova və başqalarının şərəfli xidmətləri haqqında hələ ötən əsrin 50-ci illərində nəşrlənə kifayət qədər materiallar dərc edilmişdir. Mənbələrdə göstərilirdi ki, şərəfli və keşməkeşli tarix yaşamaş Azərbaycan milli teatrını müxtəlif siyasi, ictimai, mədəni mərhələlərdən keçib. Yarandıqı vaxtlardakı ilk sənətkarlar, həvəskarlar teatra can yansıması ilə yanaşıb.

Əlbəttə, teatr incəsənətinə əl növüdür ki, orada yalnız aktyorun oyunundan söhbət gədməz. Bura bütöv bir ansambl daxildir, orkestrdən başlasın, səhnə tərtibatını verən rəssama, hətta texniki işçilərdə hər kəsin tamaşada ayrıca rolu vardır. Tamaşaların uğurlu-ugursuz həlli, ilk növbədə, rejissorun öz peşəsinin sənətkar olub-olmadığından daha çox asılıdır. Nə yaxşı ki, milli teatrımızın tarixinə adlarını qızıl hərflərlə yazan aktyor və rejissorlarımız az deyil, haqqında söz açmaq is-

tədiyimiz Zəfər Əlipaşa oğlu Nəmətov kimi. Azərbaycan teatrının görkəmli rejissoru, pedaqoq, ictimai xadim, "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 1931-ci ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilədək isə baş rejissor vəzifəsində çalışmış Zəfər Nəmətovun Gənc Tamaşaçıları Teatrında quruluş verdiyi tamaşalar az olmayıb: "Məlik Məmməd", "Müfəttiş", "Qaraca qız", "Yasər", "Anacan", "Romeo və Culyetta", "Komsomol poeması", "Əlvida, Hindistan", "İki həyat" və s.

Gənc Tamaşaçıları Teatrında yüzəndən artıq tamaşaya quruluş vermiş, ad-sənə qazanmış rejissor Zəfər Nəmətovun ailəsində dünyaya göz açan, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nəmətov atasının Azərbaycan teatrının inkişafında xidmətlərindən, onun quruluş verdiyi tamaşaların bədii-estetik həl-

lindən bəhs edərkən deyir ki, o, Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir: "O, bütün həyatını Azərbaycan xalqına və bizim böyük mədəniyyətimizə həsr etmişdir. Zəfər Nəmətovun böyük istədiyi bütün işləri bir də davam etdirməliyə. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Eyni zamanda deyər bilərəm ki, həyatı çətin keçsə də, özündən sonra sənət işlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yarandığına şükranla baxırıq. Zəfər Nəmətovun xatirəsinə tamaşaçı və teatr sənətinə yaşadanların simasında əziz tutulur."

Zəfər Nəmətov 1917-ci il iyulun 6-da Bakıda anadan

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Musiqi ilə keçən ömür

Unudulmaz uşaqlıq illəri...

Uşaqlıqdan evdə musiqi, səhnə, tamaşalara bağlı söhbətlər təbii. Validələri uzun illər eyni teatrdə çalışıblar. Həsən Rzayev Opera və Balet Teatrında rejissorluq etmişdir. 1930-cu ildə "Şah İsmayıl" operasına səhnə quruluşu verir. Sonralar teatrın aparıcı rejissoru olub. Həqiqət Rzayeva isə Opera və Balet Teatrında hazırlanan tamaşalarda əsas qadın rollarının ifaçısı kimi tanınır. Gününün çox hissəsi bir yerdə keçir. Birlikdə işə gəlir, evə gəlirlər...

Qardaşım konservatoriyanın nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin (indiki Bülbül adına Musiqi məktəbi) altıncı, mən isə dördüncü sinfimdə oxuyanda anam bizim bacarığımıza Uzeyir Hacıbəylinin qiymət verməsini istədi. Qardaşımla mənə yanaşı konservatoriya (indiki Musiqi Akademiyası) apardı. Biz ora çatanda Uzeyir bəy pillələrini enirdi. Anamı gözləyirdi: - Qız, hara bələ? Bu uşaqları hara aparırsan? - Uzeyir bəy, uşaqları gətirmişdim sizə göstərim. Bunlar kiçik məhənlər, balaca pleylər yazırlar. İstəyirdim qulaq asasınız, görsəniz bunlardan bir şey çıxar, ya yox. Amma gədirisən de... Eybi yoxdur, başqa vaxt gələrim.

- Yox, niyə ki, qayıdaram. Bizi aparadı öz otağına. Oturdun. Uzeyir bəy bizdən soruşdu: - Oğlanlar, hansınız qonaqları seçirsiniz?

Mən qardaşımdan dəcəl idim. Özüm də idmanla məşğul olurudum. Uzeyir bəyin sualını eşidən kimi cəld qalxdım ayağa. - Mən!

- Hə, onda get, birinci sən başla çalmağa. Mən, sonra da qardaşım kiçik əsərlər ifa etdik. Uzeyir bəy anama dedi: - Sənin oğlanlarının ikisi də bəstəkar olacaq. Zəngi basdı. Köməkçisi gəldi. Uzeyir bəy dedi: - Bunların ikisini də Zeydmanın sinfinə yazdır.

Zeydman böyük müəllim idi. Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov və başqalarına dərs deyib. Uzeyir bəyin köməyi ilə Zeydmanın sinfində oxumağa başladım. Anam, deyər bilərəm ki, dərslərimizlə həmişə məşğul olurdu, hər halda maraqlanırdı. Zeydmanın sinfində biz müğam dərsləri keçirdik. Əhə. Həç sonralar da anam həç vaxt bizim bəstəkarlıq məsələlərimizə qarışmadı.

Bələce, ilk təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor

S.Bretanitskinin və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində başa vurdu. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. 1953-cü ildə həmin məktəbi iki ixtisas üzrə - bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitovun sinfini bitirdi. Həmin ildən 10 illik musiqi məktəbində skripka ixtisasına üzrə müəllim və konservatoriyada konsertmeyster-müşayiətçi kimi fəaliyyətə başladı.

Sənət yolunda ilk addımlar...

Azər Rzayev həm bəstəkar, həm də ifaçı kimi gənc yaşlarından diqqəti cəlb etmişdir. Musiqi sənəti yolunda qətiyyətlilə addımlar, bu sahədə böyük sevgi, rəğbət və məsuliyyətlə irəliləyib. Buna görə daim uğurlar qazanıb, sənətkar kimi yetişib, ildən-ildə yaradıcılıq diapazonunu genişləndirib, əsərlərini siyahısını müxtəlif janrlarla zənginləşdirib.

Azər Rzayev bəstəkar kimi ilk tanınan skripka ilə simfonik orkestr üçün 1 sayılı konserti olub. Bu əsərinə görə 1955-ci ildə Varsavada keçirilən bəstəkarların Beynəlxalq müsabiqəsində laureat adına layiq görüldü. Bundan sonra da beynəlxalq və ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gəncləri arasında keçirilən festivallarda həm bəstəkar, həm də ifaçı kimi laureat adlarını qazanıb.

O, 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1957-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

İstedadla zəhmətin gətirdiyi uğurlar

Azər Rzayev sənət aləmində istedadlı qədr zəhmətsevərliliyi ilə də tanınır. Bəstəkarın yaradıcılığında əsas yerini instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkestr üçün 3 konsertin, 6 poemanın, eləcə də "Həyat vuruğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyası-



Azərbaycan kinosu

Azərbaycan Şorqlu Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Onun Böyük İpək yolu üzərində yerləşməsi, burada "qara qız"ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaratdı. Həmin dövrlərdə Azərbaycan maraqlı artmış, on diqqətçəkən məqam isə Fransada ixtira edilən kinematografiyanın çox keçmədən Bakıda meydana gəlməsi idi. 1898-ci il yanvarın 8-də Bakıda ilk dəfə xarici filmlər göstərildi. Həmin il iyun ayının 21-də isə paytaxtda Vasilii Vyatkinskin teatr-sirkində Bakı həyatından bəhs edən "Şahar bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Merkuri" cəmiyyətinə məxsus gəzinti yola salınması və "Bazar kəçəsi sübhəçisi" kinosüjetləri nümayiş etdirilib.

1898-ci ildə Bakıda lentə alınan "Bibiheybətə neft fontanı" xronikası Azərbaycan kinosunun əsasını qoyub. Sonralar "Neft və milyonlar səltənətində", "Məvi dənizin sahillərində", "Kəndlilər", "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Şərqli çörək", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Bir cənub şəhərində", "İstintaq", "Babək", "Denizi fəth edənlər", "Xəzər neftçiləri haqqında dastan" adlı filmlərimiz xalqımızın yadda-

Ekran sənətinin yaddaş salnaməsi

121 il bundan öncə Bakıda lentə alınan "Bibiheybətə neft fontanı" xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub

lar", "Bəxtiyar", "Görüş", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "O olmasın, bu olsun", "Oğey an" və s. filmlər bu gün də tamaşaçıların zövqünü oxşayır. Azərbaycan kinolarının mühüm cəhətlərindən biri onların tərbiyəvi əhəmiyyət daşımasıdır. Hər bir filmin ana xətti vətənə, torpağa məhəbbət, dostla, yoldaşa sədəqət, xeyirxahlıq, xeyrin şərəf qələbəsi üzərində qurulub. Müstəqilliyin bərpasından sonrakı illərdə bütün sahələrdə olduğu kimi, kinomuz da dərindən mühüm rolunu oynayır. Məhz həmin illərdə kinoteatrlarımız tamaşaçılara nəfəsə nəfəs bəxş edirdi. Bütün infrastruktur dağılırdı və yarırdı. Amma unuduldu ki, sovetlər dövründə Azərbaycan kinosu şərəfli yol keçib. Belə olmasaydı, bir ildə kinoteatrlarda rejissor T. Tağızadə olan "Dədə Qorqud" filminə 1,9 milyon, "Babək" isə 1,7 milyon tamaşaçı baxmışdı. Bir çox bədii və sənədli filmin həm sənəti müəllifi, həm aktyoru, həm də rejissoru kimi tanınan professor Eldar Quliyev Ümmümilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə onunla görüşsəkən ki-

no sənətinin inkişafı istiqamətində verdiyi tövsiyələri əziz xatirə kimi bələd yada salır: "Bütün hallarda sənədli əsərlərdən fərqli olaraq, bədii nümunələrin yaranmasına zaman lazımdır. 1941-1945-ci illər müharibəsi bəsinə, xüsusən faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi kömək yalnız Xəzər nefti ilə bağlı deyildi. Moskvada Ulu Öndər Heydər Əliyevlə görüşlərimdə onun xalqımızın tarixi keçmişinə və gələcəyinə göstərdiyi diqqət və qayğısına heyran qalırdım. Ümmümilli Lider məne əsaslı bir iş görməyi, Bakının eşi qəhrəman şəhər olmasını təsdiqləyəcək film çəkməyi tapşırılanda o böyük şəxsiyyətin qəlbindəki vətənpərvərlik məni çox qürurlandırdı. Onda qarara gəldik ki, müharibə dövründə arxa cəbhədəki vəziyyəti təatrlarda rejissor T. Tağızadə olan "Dədə Qorqud" filminə 1,9 milyon, "Babək" isə 1,7 milyon tamaşaçı baxmışdı. Bir çox bədii və sənədli filmin həm sənəti müəllifi, həm aktyoru, həm də rejissoru kimi tanınan professor Eldar Quliyev Ümmümilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə onunla görüşsəkən ki-

möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xidmətlərindən söhbət açılır. Kinematografların dəstəyi, rejissorlarla aktyorların sənət yarışması ilə çəkilmiş "Nakes", "Qətl günü", "Pəncərə", "Təhmimə", "Dağıdılmış körpü", "Yuxu", "Vahimə", "Ne gözdürdü bu dünya", "Yük" və s. filmlərimiz tamaşaçı qəlbinə yol tapan ekran əsərləri sırasındadır. Filmlərimizin indiyədək beynəlxalq kinofestivallarda qazandıqı uğurlar onların dünyanı ən aparıcı kinoteatrlarının saloonlarında nümayişinə şərait yaradıb.

2006-2010-cu illərdə Azərbaycan filmləri 40-a yaxın ölkədə 90-dan artıq beynəlxalq festivalda göstərilib. Son illərdə çəkilən "Qanlı nəfəs alma", "Lal çinar", "Qadınların siqal çək", "Yalançılar" və s. qısametrajlı filmlər də məhz bu sıradadır. Kino sənətinin inkişafına dövlət dəstəyi adıçəkilən sahəyə ayrılmış maliyyə vəsaitində də özünü göstərməkdədir. 2006-cı ildə dövlət sifarişli film çəkilişinə 2,1 milyon manat vəsait ayrılırdısa, bir neçə təkcə 2010-cu ildə 6 milyon manat olub. Son illər dövlət si-

lənərinin ölçüsü 30 metrə yaxın, qısa tərəfi isə 20 metrdir. Divarların hündürlüyü 7,8, mərkəzi qüllənin hündürlüyü isə 18 metrdir. Abidənin bütün hissələri ağ daşdan hörülmüşdür. Tarixçilərin fikrincə, dünya əhəmiyyətli bu qala həmçinin müdafiə-istehkəm məqsədi daşıyırmış. İlk baxışdan ölçüsü kiçik görünsə də, əslində, düşməndən müdafiə olunmaq üçün əla imkanlara malik idi. Həmin dövr monolların dağıdıcı yürüşləri ilə yadda qaldı. Onların hücumları şəhərlərin məhv olması və çoxlu insan tələfatı ilə nəticələnirdi. Buna görə də o dövrdə düşməndən müdafiə olunmaq üçün müxtəlif qurğular tikilirdi. Bu qalının da daxilində yerləşən qüllənin ikinci mərtəbəsi siqnacı kimi nəzərdə tutulmuşdu. Hücumçı insanlar asma pilləkənlərlə qalın yuxarısına çıxmışlar. Daha sonra pilləkənləri də özərləri ilə yuxarı qaldırılmışlar ki, düşmənlər onları görə bilməsələr. Abşeron qalalarının daha mürəkkəb texniki imkanları da var imiş. Güman edilir ki, Mərdəkanda və Nardaranda yerləşən qa-



Ramana qalası

Sirvan-Abşeron memarlıq məktəbinə aid edilən Ramana qalasının dəqiq tarixi məlum olmasa da, tədqiqatçılar onun XIV yüzillikdə tikildiyi ehtimal edirlər. Abidənin kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir.

Qalının daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin quruluşu və plan üsullarına görə XIII-XIV əsrlərə aid edilməsi isə təsədüf deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalaları ucaldılırdı. Buna Mərdəkənd və Nardarandakı qalalar, eləcə də Qız qalası misal göstərmək olar. Hündür qayanın üstündə tikilmiş bu möhtəşəm abidə özləri ətraf kəndlərdən götürülür. Qala Abşeronun digər analogi tiptəki qalalarına oxşar olub. Onların hücumları şəhərlərin məhv olması və çoxlu insan tələfatı ilə nəticələnirdi. Buna görə də o dövrdə düşməndən müdafiə olunmaq üçün müxtəlif qurğular tikilirdi. Bu qalının da daxilində yerləşən qüllənin ikinci mərtəbəsi siqnacı kimi nəzərdə tutulmuşdu. Hücumçı insanlar asma pilləkənlərlə qalın yuxarısına çıxmışlar. Daha sonra pilləkənləri də özərləri ilə yuxarı qaldırılmışlar ki, düşmənlər onları görə bilməsələr. Abşeron qalalarının daha mürəkkəb texniki imkanları da var imiş. Güman edilir ki, Mərdəkanda və Nardaranda yerləşən qa-

"Azərbaycan"





## “Azərişiq” ASC və Almaniyanın “EKM” Global Consulting GmbH şirkəti əməkdaşlıq memorandumunu imzalayıblar

EKM Global Consulting GmbH şirkətinin rəhbəri Elşən Musayev bildirib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır.



“Azərişiq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədov, elektroenergetika sahəsinin müasir 3D-mobil xərətə layihəsinə reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoyub. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimlənməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin müxtəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcəkdir.

siyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və müxtəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimlənməsi və gənc kadr potensialına çatdırılması üçün EKM Global Consulting şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.

“Azərbaycan”

## Azərbaycanda avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin AZƏRTAC-a verilən məlumatına görə, Bakıda və Abşeron havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-34° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normaldan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70°, gündüz 40-45 faiz təşkil edəcək.

çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

ararib sürətlənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37° isti olacağı bildirilir.

Baləkən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, ararib yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz səyrunu temperaturu Sumqayıt, Novxanı, Pirsəği, Nardaran, Bilgəh, Zuğuldada 24-25°, Türkan, Hövsən, Sahil, Şıxda isə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 31-37° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bezi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ararib güclənəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 30-35° isti, dağlarda gecə 15-17°, gündüz 23-28° isti olacağı gözlənilir.

standartlarına uyğun müxtəssis hazırlığına həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən müxtəssis hazırlığının təşkil

üçün hazırda beynəlxalq tərəfdaşlarla də mütəxəssis hazırlığına başlayacaq. Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış müxtəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşəixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

## Paşinyan uğursuzluqda ittiham edilir

İqtisadi fəallığın azalması Ermənistanda kənd təsərrüfatını iflic vəziyyətə salıb

Pandemiya fonunda sosial-iqtisadi sahədə yaşanan problemlərin getdikcə dərinləşməsi Ermənistanda əhalinin narazılığını yüksək həddə çatması ilə müşayiət edilir. Bunu yaxın günlərdə keçirilən etiraz aksiyaları da aydın şəkildə göstərir.

lar tərəfindən istismar olunurlar. Ermənistanda informasiya texnologiyaları, bank və tikinti sahələrində işləmək üçün peşəkar kadrlar çatışmır. Ölkəni tərk etmək istəyənlər neinki özlərinin, eyni zamanda, övladlarının da yaxşı gələcəyini görmürlər. Bütün bunlar Ermənistanı tərk etmək üçün əsas səbəblərdir. Baş nazir Nikol Paşinyan sosial-iqtisadi inkişaf istiqamətində tədbirlər görəcəyini dəfələrlə bəyan etsə də, hələlik bu sahədə heç bir irəliləyiş yoxdur. Ekspertlər qeyd edirlər ki, yaxın gələcəkdə də Ermənistanda koronavirus fonunda sosial-iqtisadi vəziyyətin düzələcəyinə ümid yoxdur.

Qeyd olunur ki, ölkədə istehsal müəssisələrinin olmaması da erməni kəndliyi üçün böyük problemlər yaradır: “Reallıq budur ki, artıq əyalətlərdə yaşayış sönüb. Kənd təsərrüfatında çalışanlar səfil həyatdan beziblər. Ümidsizliyə qapılan erməni kəndlilərinin də sayında son zamanlar xeyli azalmalar müşahidə edilməkdədir”.

Hindistanda Keral əyalətində “Air India Express” aviakompaniyasının “Boeing 737” sərnişin təyyarəsi uçuş-əmə zolağında kənara çıxaraq qəzaya uğrayıb. Bu barədə NDTV telekanalı xəbər verir.

Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, immiqrantların ölkəyə gəlməsi dayandırılmalıdır, çünki onun fikrincə, bu insanlar bioloji təhlükədir. Bu barədə EFE agentliyi xəbər verir.

ki, ölkəyə gələn bütün insanlar COVID-19-un potensial daşıyıcıları hesab edilməlidir. “Bu ədalətsiz görüncə biler, amma digər tərəfdən, biz özümüzdü müdafiə etməyi düşünməliyik, macarlar koronavirusun qurbanı ola bilərlər”, - deyər Orban vurğulayıb.

Aksiyaların təhlili onların əsas etibarlı ilə sırf sosial-iqtisadi tələblər üzərində qurulduğunu göstərir. Məsələn, Ermənistanın Amulsa bölgəsinin sakinləri etiraz aksiyasını davam etdirirlər. Erməni mediasının yazdıqlarından bəlli olur ki, narazı vətəndaşlar çıxış yolunu etirazların miqyasını genişləndirməkdə görürlər.

Yerli medianın yazdığına görə, Ermənistan hakimiyyəti öz cibindən savayı, hər yerdə maliyyə vəsaiti axtırır. Nəçer deyirlər, pul üstündə oturaraq, pul istəyirlər. Bu sözlər hakimiyyətin bütün sistemində aiddir. Bu sistemə Ermənistanda indi hakimiyyətdə təmsil olunan, eləcə də böyük biznesdə iştirak edən məmurlar daxildir. Ermənistan hakimiyyəti sisteminin nümayəndələrinin şəxsi hesablarında (Ermənistanda və xaricdə açılan hesablarda) milyonlarla, bəlkə də milyardlarla vəsait toplanıb. Bu yaxınlarda xarici təşkilatlardan birinin araşdırmasında Ermənistanla bağlı deyilirdi ki, son 18 ildə ölkədən qanunsuz yolla 8 milyardan çox dollar çıxarılib.

Ermənistanda media azadlığı sahəsində də vəziyyət gərgindir. İşğalçı ölkədə jurnalistlər təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə bağlanılır. Qeyd olunur ki, Ermənistanda jurnalistlər adınıbaşı qadağalar və təzyiqlər üzəlişir. Onlar tez-tez döyürlər. Ögər hakimiyyət media üzərində təzyiqlərinə davam edəcəksə, vəziyyət daha pis olacaq. İndi ölkə mətbuatı heç vaxt olmadığı qədər təhlükə altındadır. Baş nazir Nikol Paşinyan jurnalist olduğunu unudub. Bir il ərzində işğalçı ölkədə jurnalistlərə qarşı səksənə yaxın zorakılıq hali qeydə alınıb. Hökumət media təmsilçilərinin mitinqləri işqıldandırması haqqında beynəlxalq siyasiyyətə öhdəlik götürsə də, bunun əksi müşahidə olunur.

Dubaydan qaıdan hava gəmisində həyatın 7 üzvü də daxil olmaqla, 191 nəfər ölüb.

“Hindustan Time” qəzeti ölkənin Mülki Aviasiya İdarəsinə istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər, o cümlədən hər iki pilot həlak olub, 140 nəfər xəsarət alıb.

Macarıstanlı siyasətçi kəskin sağ siyasi baxışları ilə tanınır və hələ pandemiyadan əvvəl qaçqın və qeyri-legal miqrantların qəbulunu tənqid edirdi. Təxminən 10 milyon sakinin yaşadığı Macarıstanda pandemiya dövründə 4,6 min virus yoluxma hali qeydə alınıb, 602 nəfər dünyasını dəyişib.

Sakinlər mədənin fəallığını yandırılması ilə yanaşı, bildirirlər ki, onların yaşadığı bölgədə özbaşınalıq hökm sürür. Bu ölkənin cəhənnəmədən fərqi yoxdur. İşsizlik hökm sürür, kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq yoxdur. Bölgəyə aid kəndlərin icra nümayəndələri torpaqları mənimləyiblər. Sakinlər koronavirus pandemiyasının yaratdığı problemlər fonunda ağır sosial böhrana üz-üzə qalıblar. Onlar hökumətdən yaranan problemin mümkün qədər tez həllini istəyirlər.

“4rd.am” saytı yazır ki, bu gün ölkənin hansısa sahəsində rüşvət və korrupsiyanın olmadığı təsəvvür etmək belə mümkün deyil. Ölkədə faktiki olaraq kifayət qədər möhkəm özümlə malik korrupsiya piramidası qurulmuşdur: “Nə qədər təccüblü olsa da, korrupsioner məmurlar və oliqarxlar hökuməti özlərindən asılı vəziyyətə salmaqda davam edirlər. Ona görə ki, oliqarxlar xəzinəyə nə qədər vergi ödəməli olacaqlarını özləri həll edirlər”.

Ermənistan cəmiyyətində yoxsullarla zənginlər arasında böyük uçurum yaranıb. Korrupsiya, rüşvət, biznesin gərilir sahələrinin hakimiyyətə yaxın adamların əlində olması əhaliyə yaxın imkanı saxlamayıb. Əməkhaqqının çəki olması işləyənlərin də güzəranının yaxşılaşmasına imkan vermir. Özel sahədə çalışanlar isə açıq-aşkar şəkildə oliqarx-

Hadisə yerində xilasedicilər briqadaları işləyir. Qəzanın səbəbləri araşdırılır.

Türkiyə Silahlı Qüvvələri daha 17 terrorçunu zərərsizləşdirib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

çiləri ümumilikdə PKK-nın Şiriyadakı qanadı olan YPG-nin 57 üzvünü zərərsizləşdiriblər. Nəminin nazirlikdən bildiriblər ki, regionda terrorçulara qarşı əməliyyatlar fasiləsiz davam edir.

## Somalidə hərbi bazanın yaxınlığında partlayış

Dünya Somalinin paytaxtı Moqadishodakı hərbi baza rayonunda törədilmiş terror aktı nəticəsində 8 hərbi həlak olub, 14 nəfər yaralanıb. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Somali Daxili İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Hüseyn Varta-Na-

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş “Azərbaycan” nəşriyyatında çap edilmişdir

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş “Azərbaycan” nəşriyyatında çap edilmişdir

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş “Azərbaycan” nəşriyyatında çap edilmişdir

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş “Azərbaycan” nəşriyyatında çap edilmişdir

**BAŞ REDAKTOR**

**Bəxtiyar SADIQOV**

**Ünvan**

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə

**e-mail:** secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

**Telefonlar**

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsibəlik - 539-59-33

**Qeydiyyat nömrəsi 1**

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş “Azərbaycan” nəşriyyatında çap edilmişdir

**Rəsmi sənəd və çıxışlarda** sülənilənlarla barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

**Gündəlik qəzet**

**Tiraj 7352**

**Sifariş 1831**

**Qiyəti 40 qəpik**

# OXUCULARIN NƏZƏRİNƏ “AZƏRBAYCAN”

qəzetinə 2020-ci ilin ikinci yarısı üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

- “Azərmatbuatçıyı” ASC (012) 440-46-94, (070) 244-17-34
- “Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13
- “Qaya” firması (012) 564-63-45, (050) 214-04-05
- “Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24
- “Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01
- “Səma-M” MMC (012) 594-09-59
- “Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22
- “Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00
- “City press” MMC (055) 819-09-26

**6 aylıq**  
62,40 (altmış iki manat qırx qəpik) manat

**3 aylıq**  
31,20 (otuz bir manat iyirmi qəpik) manat

**1 aylıq**  
10,40 (on manat qırx qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə üzlaşsanız, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

## Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (ISO) mütəxəssis hazırlığına başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində gələn ildən beynəlxalq sertifikatlı (ISO) mütəxəssis hazırlığına başlayacaq. Agentlik ilk mərhələ kimi 2021-ci ildə 3 min nəfər ISO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkil

## Beynəlxalq aləm Macarıstanın Baş Naziri immiqrantları bioloji təhlükə adlandırır

Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, immiqrantların ölkəyə gəlməsi dayandırılmalıdır, çünki onun fikrincə, bu insanlar bioloji təhlükədir. Bu barədə EFE agentliyi xəbər verir.

“Ölkəyə nəzarətsiz daxil olmaq istəyən bütün qeyri-legal immiqrantları neinki Macarıstan qanunlarını pozur, həm də bioloji təhlükə yaradır. Bu söz ciddi və mən onu ehtiyatla tələffüz edərəm”, - deyər Orban bildirib.

O izah edib ki, “köçkünlərin hamısı bizi yoluxdurmayacaq, lakin bəziləri heqiqətən COVID-19-a yoluxmuş ola bilərlər.”

“Biz kimin yoluxduğunu bilmirik”, - Orban əlavə edib. Buna görə də Baş Nazir düşünür

## Suriyada 57 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri daha 17 terrorçunu zərərsizləşdirib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

## Somalidə hərbi bazanın yaxınlığında partlayış

Dünya Somalinin paytaxtı Moqadishodakı hərbi baza rayonunda törədilmiş terror aktı nəticəsində 8 hərbi həlak olub, 14 nəfər yaralanıb. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Somali Daxili İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Hüseyn Varta-Na-

**ALLAH RƏHMƏT ELƏSİN!**

Sumqayıtdan Zakir Fərəcov Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant

**FİRUDİN NƏBİYEVİN** vəfatından kədərləndiyini bildirir və mərhunun ailəsinə dərin hüznə başsağlığı verir.

Sumqayıtdan Zakir Fərəcov Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

**QIYMƏT XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.